

# Azərbaycanın iki virusa qarşı mübarizəsi və yaratdığı nümunə

*Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındaki çıxışına münasibət bildirərkən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirov Paşayeva qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə mühüm söz sahibinə çevrilib:*

Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır. Bu ilin yanvar ayından başlayaraq, respublika əhalisinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Ümumiyyətlə, pandemiyanın qarşısının alınmasında Azərbaycan fəal mövqə nümayiş etdirir. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır.

Azərbaycan Prezidentinin sessiya-dakı çıxışında diqqəti cəlb edən digər məsələ erməni faşizmi "virusu"dur. Bu virusdan xilas olmaq üçün Azərbaycan xalqı tarixi ədaleti özü bərpa etdi. Bəzi ölkələrə qarşı tətbiq olunan "ikili standartlar" siyaseti dünyanın dayanıqlı inkişafı üçün təhdidlər yaradır. İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididir. Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. İşğaldan azad olunmuş, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan bölgədə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaq.

Komitə sədri sonra "dövlət başçısının fikirlərini iki ayrı blok üzrə qruplaşdırırsa da, buradakı ümumi cəhətlərə diqqət çəkmək istərdim" – dedi:

– Birinci ümumi cəhət ondan ibarətdir ki, Azərbaycan hər iki mühərabədə ədalətli, principial mövqə tutub və uğur əldə edib. Doğrudur, COVID-19-la mübarizə bizdən asılı olmayan səbəblərdən hələ tam yekunlaşmayıb. Lakin Azərbaycan öz nümunələri ilə fərqlənərək, mümkün olan nəticəni əldə edib.

İkinci ümumi cəhət ondan ibarətdir ki, cənab Prezident hər iki mövzu üzrə BMT-nin bundan öncəki (sentyabr, dekabr, 2020-ci il) toplantılarında da çıxış edərək, qlobal çağırışlar etmiş, təşəbbüs, təklif və ideyalar irəli sürmüştü.

Üçüncü ümumi cəhət ondan ibarətdir ki, hər iki istiqamət üzrə Azərbaycan Prezidenti tərəfindən edilən xəbərdarlıqlara vaxtında ciddi diqqət edilsəydi, bu, hər kəs üçün daha yaxşı

nəticələr verər, insan itkisi daha az olardı. Büyük dövlətlərin məsələyə ədalətsiz yanaşması, dünyada hökm süren ikili-standartlar aradan qalxmayıncı, kasib ölkələr, sadə insanlar bundan daha çox eziyyət çəkəcək.

Artıq öz ərazilərimizi azad etmiş, mühərabədə dövlət və xalq nümunə göstərmiş, dövlət-xalq birliyi nümayiş etdirmişik. Pandemiya da bitəcək, Azərbaycan öz əhalisini daha yaxşı qorumuş, daha az itkiler vermiş ölkələr sırasında olacaq. Biz məsuliyyətli ölkə və xeyirxah xalq kimi koronavirus-la mübarizədə ədalətli yanaşmanın tətbiqində israr edərkən, bunu özümüz üçün etmirik. Çünkü dövlətimiz öz vətəndaşlarına yetəcək miqdarda vaksin təmin etmək gücündədir. Üstəlik, respublikamız donor olaraq çıxış edərək, ÜST-ə ianələr, bir sıra dövlətlərə birbaşa yardımçılar edib. Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələrini də əhatə edən Qoşulmama Hərəkatının (QH) xətti ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının təşəbbüskarı olub. BMT Baş Assambleyası bu mövzunu gec də olsa müzakirə edib. Azərbaycan bundan daha önce, pandemiyani ilk müzakirə edən Türk Şurasının toplantısını təşkil etmişdi. Beləliklə, COVID-19 mövzusunda ən ardıcıl, xeyirxah davranan ölkə məhz Azərbaycan olmuşdur.

Bir daha ikinci blok tezislərə gəldikdə isə deyə bilərik ki, dövlət başçımız tarixi ədaletin, məhz Azərbaycan xalqının özü tərefindən bərpa edildiyini bildirdi: "Sentyabrın 27-də Ermənistən silahlı qüvvələrimizi və dinc sakınlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Ölkəmiz öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətdində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir".

Torpaqların işğaldan azad edilməsi reallığının bir çox gerçəkləri də üzə çıxardığını vurğulayan Q.Paşayeva fikirlərinə davam etdi:

– Vaxtilə təhlükəsizliyə zəmanət



verilməməsini və s. "səbəbləri" bəhanə edərək işğal zonasında müşahidə aparmaqdan, Azərbaycan mədəni irsinin gerçek durumunu (faktları) araşdırmaqdan boyun qaçıran bəzi beynəlxalq qurumlar, müşahidəçilər indi azad olunmuş bölgelərə səfər etməyə həvəs göstərmirlər. Bunun özü məkri, riyani, ədalətsizliyi, ikili standartları bariz şəkildə ifadə edir. Çünkü işğaldan azad olunmuş ərazilərə gəlsələr, erməni vandallığının şahidi olacaqlar. Şahidi olacaqlar ki, işğal ərazisindəki şəhər və kəndlər yerlə-yeşsan edilib. Təkcə Ağdam şəhərini (daha doğrusu, şəhər yerini) görsələr, zəhmət çəkib, "Qaf-qazın Xirosiması" haqqında danışmalı olacaqlar. Gizlətmək mümkün deyil ki, Ermənistən, məhz qəsdələ mədəni, tarixi və dini abidələri vandallığa məruz qoyub, qəbiristanlıqları dağıdıb, torpağın altını üstüne əvvirib...

Nəhayət, indi elə bir dönen gəlib çatıb ki, Azərbaycanın inkişafı bütövlükdə Qafqazın, Avrasiyanın inkişafı üçün yeni əsaslar yaradır. Bu yenilikdə Zəngəzur dəhlizi xüsusi önəm daşıyır və təsadüfi deyil ki, Prezident bir daha Zəngəzur dəhlizine vurğu etdi: "Azərbaycan Şərqi – Qərbi, Şimal – Cənub, Şimal – Qərbi nəqliyyat dəhlizləri kimi regional bağlılıq layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisində Asiyanı Avropa ilə birləşdirən Şərqi – Qərbi dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək".

İndi Azərbaycanın "dəmir yumruğu"nun yaratdığı reallıqlarla barişan – qazanan tərəfdir, barışmayanlar isə Ermənistənla miskinliyi bölüşməli olacaqlar...

**Zərifə BƏŞİRQIZI,  
"Xalq qəzeti"**